

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 207 (8230) CÜMƏ, 20 sentyabr 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Azərbaycanı global dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

“Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti - ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yaratdığı və s. Qərbin ən böyük enerji şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev uzadıq və qətiyyətli siyasət yürüdükdən bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı

üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdırmağa bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda bir-bəşə iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səvişədə və bacarıqla təmin etdi.

2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin yene də bəzilərini öfşənə və ya “kağız üzərində kəmərlər” hesab etdiyi əsas ixrac kəmərlərini - Bakı-Tbilisi-Ceyhanın təməli

qoyuldu. Müasir dövrdə xüsusi global əhəmiyyət kəsb edən bu kəmərlər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm amil oldu.

2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandı. 2007-ci ildə isə “Şahdəniz” qaz-kondensat yatağının hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərinə aşaraq qardaş ölkənin qaz kəmərləri sistemində daxil oldu.

Beləliklə, Azərbaycan nefti zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılmasına üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şəxələndirilməsinə nail olmuşdur.

Müqavilənin əsas beynəlxalq geosiyasi və geoiktisadi əhəmiyyəti ondan ibarət idi ki, bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın, region dövlətlərinə məxsus karbohidrogen ehtiyatlarının alternativ istehsalı və ixracının, yeni transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinin təməli qoyuldu.

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz global dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.

“Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiyaya əldə etdi ki, bunun sayəsində də ölkəmiz global dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi. İlin hesablamalarına görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının çıxarılma bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən bu göstərici 1.072 milyard ton həcmində müəyyən edilmişdir. 2017-ci ilə qədər bu yataqlardakı neft və qaz ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulmuş və bu günə qədər 3,2 milyard barel neft hasil olunmuşdur.

Ardı 3-cü səh.

Azərbaycan Çinin etibarlı tərəfdaşdır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumxalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Cansunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli cənab sədr, hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlamaqdan şadam. Bizim ölkəyə xoş gəlmisiniz. Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər uğurlu ola-

caq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, gələcək yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.

Bildiyiniz kimi, mən sizin ölkənizə dəfələrlə dövlət, rəsmi və işğuzar səfərlər etmişəm. Sonuncu səfərim bu ilin aprelinde “Bir kəmərlər, bir yol” konfransı çərçivəsində olub. Tədbir çərçivəsində mənim sədr, hörmətli cənab Si Cinqinlə görüşüm keçirilib. Bu görüşdə biz münasibətlərimizi müfəssəl müzakirə etdik və

gələcək əməkdaşlıq üçün perspektivləri müəyyənləşdirdik. Siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır. Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq. Şadıq ki, yeni müqavilələr bağlanıb. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraqlıdır, gələcək əməkdaşlıq üçün müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirilir.

Ardı 2-ci səh.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

1994-cü ildə zati-aliləri Heydər Əliyev və Con Braun tərəfindən imzalanmış “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını bu məktubla təbrik etməkdən olduqca məmnunmuş.

Həmin əhəmiyyətli gün hazırda ölkələrimizin malik olduğu sıx siyasi və ticari münasibətlərin başlanması kimi yadda qaldı. Son iyirmi beş il ərzində BP-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlığı çox böyük uğurla nəticələndi və digərlərinə nümunə olan, enerji sektorunda əməkdaşlıqda məmnunluq doğuran misaldır. 2017-ci ildə müqavilənin uzadılması həmin tarixi tərəfdaşlığın gələcək inkişafını təmin etdi.

Müqavilənin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan suveren və müstəqil dövlətdir, ölkənin təbii ehtiyatları tamhüquqlü şəkildə Azərbaycan xalqına məxsusdur. Cənub qaz dəhlizinin tamamlanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini davam etdirəcək.

Biz daim güclənən davamlı əməkdaşlığımızı səmimiyyətlə arzulayırıq və bu cür tarixi məqamı mümkün etdiyinizə görə Sizi, Azərbaycan hökumətini, Azərbaycan xalqını, SOCAR-ı, BP-ni və Birləşmiş Krallığın işğuzar dairələrini bir daha təbrik edirik.

Ən xoş arzularla,

Yelizaveta TRUSS,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamentinin beynəlxalq ticarət üzrə dövlət katibi və Ticari Məsələlər İdarə Heyətinin sədri

Kristofer PINÇER,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri

Pambığıqan maşınlar bugün-sabah tarlaya çıxacaq

Yevlax son illər dövlətin davamlı qayğısı ilə sürətli inkişaf yolu keçmiş, dəyişib gəzən, abad bir diyar çevrilmişdir. Beynəlxalq əhəmiyyətli İpək yolunun, demir yolunun, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi bu strateji məkan həm də ölkənin qabaqcıl kənd təsərrüfatı rayonlarından biridir.



Yevlax əməkçiləri taxıl, pambıq, heyvandarlıq məhsulları, meyvə-tərəvəz istehsal sahəsində böyük uğurlara imza atır, ölkənin Ərzaq Təhlükəsizliyi Programına sanballı töhfələr verir. Qazanın nailiyyətlərinin əsas şərti dövlətin aqrar sektora verdiyi güclü dəstək və rayonda müxtəlif texnologiyaların, qabaqcıl təcrübənin, innovativ iş üsullarının yarıdıcılıqla tətbiq edilməsidir.

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şəxələndirilməsini təmin etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq məqsədilə verdiyi tapşırıq və tövsiyələr rayonda konkret fəaliyyət proqramına çevrilmişdir. Dövlət başçısının müəyyən etdiyi yeni aqrar

strategiyasına uyğun olaraq rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin, xüsusilə pambıqçılığın inkişafı üçün əmək ehtiyatları, mövcud imkanlar bəcaqla səfərbər edilmişdir. Qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətli münasibət, həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat tədbirləri və ən əsası, dövlətin qayğısı sayəsində aqrar sektorun dinamik inkişafı təmin edilirdi. Rayonun tarla bahadirları keçən il 2500 hektar sahədə pambıq ekib-becərmiş, hər hektarın məhsuldarlığını 21,2 sentnerə çatdıraraq bütövlükdə 5296 ton “ağ qızıl” toplamışlar.

Ardı 6-cı səh.



Azərbaycan Çinin etibarlı tərəfdaşdır



Əvvəlki 1-ci səh.

Bizdə artıq energetika, neqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şəhər ki, Çin Xalq Respublikasından yaxşı Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycan sizə ölkənizə, sizdən isə bizə ixrac artır.

Onu da qeyd etmək istərdim ki, viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çin Xalq Respublikasından Azərbaycana gələn turistlərin sayının artmasından şəhər, Əlbəttə ki, neqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir neqliyyat infrastrukturunu yaratmışıq. Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır.

Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentləri arasında əlaqələrin böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır. Sizə ölkəmizdə yaxınınızın xoş keçirməyi arzulayıram və bir daha sizi Azərbaycanda salamlamaq istərdim.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li CANŞU dedi:

- İcazə verin hər şeydən əvvəl köhnə dostunuz Si Cinqinin səmimi salamını və ən yaxşı arzularını Sizə çatdırım. Son illərdə Sədr Si Cinqin Sizinlə ikitərəfli və çoxətəfli müstəvidə xəyali görüş keçirib. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmışınız.

de dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir. Bununla da bizim münasibətlərimiz nümunəvi dövlətlərarası münasibətə çevrilib. Bu ilin aprelinə Sədr Si Cinqin Sizi ikinci "Bir kəmə, bir yol" sammitinə dəvət etmişdi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Siz Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz. Sammit çərçivəsində Sizin Si Cinqinlə ənənəvi görüşünüz oldu. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmışınız.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərli-

yi ilə ölkədə siyasi sabitliyin hökm sürdüyünü qeyd etdi. O, ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətlə təbriklərini ifadə etdi.

Görüşdə Azərbaycanın Çin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik sürətdə inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, neqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizin Çin təşəbbüskarı olduğu "Bir kəmə, bir yol" layihəsi çərçivəsində əməkdaşlığın toxunuldu. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir neqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması neqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 25 illiyi münasibətlə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Əmək" ordeni ilə

Axundov Çingiz Məcid oğlu
Allahverdiyev Səday Nəyib oğlu
Həsənov Vüqar Misğər oğlu
İsmayilov Fəxrəddin Səttar oğlu
Muxtarov Şahsuvar Muxtar oğlu
Sultanov Aydın Mütəllib oğlu

"Tərəqqi" medalı ilə

Abdullayev Gülbala Əlibaxış oğlu
Abdullayev Nazim Rəsmi oğlu

Ağayev Mustafə Yadulla oğlu
Babayev Əliyər Qurban oğlu
Bağırov Natiq Orucqulu oğlu
Bayramov Teyrun Əli oğlu
Cəbrayıl Zaur Səvdai oğlu
Eminov Dilavər Hüseyn oğlu
Əhmədov Novruz Əkbər oğlu
Əkbərov Eldar Əşrəf oğlu
Əliyev İskəndər Cavad oğlu
Əliyev Zaman Cabir oğlu
Əsədullayev Məvludşah Qırıxlar oğlu
Fərzanə Pərviz Yadulla oğlu
Həmidov Balaxa Nəhmət oğlu
Həsənov Mehman Fəraiz oğlu
Həsənov Rafiq Qiyas oğlu
Həşimov Elxan Abdulla oğlu
Həşimov Kazım Fəzail oğlu
Kazimov Şəfəhət Yasər oğlu
Qarayev Vahid Səmbul oğlu
Qədirov Arif Gülməmməd oğlu
Qəhrəmanov Vəlixan Nuru oğlu
Qocayev Elxan Fəzail oğlu

Quliyev İlqar Baba oğlu
Quliyev Ramin Adgözəl oğlu
Qurbanov Əli Qurban oğlu
Maşiyev Məmməd Mütəllib oğlu
Nağıyev Rəuf Əslan oğlu
Nuriyev Heydər Bünyad oğlu
Nuriyev Sahib Çərəkəz oğlu
Rəşikov Oleg Vladimiroviç
Salehov Əfqan Məmmədəli oğlu
Salmanova Tükəzban Əbüləziz qızı
Səfərləyev Feyzulla Səfər oğlu
Səfərov Fəriz Fəxrəddin oğlu
Səfərov Qotay Qəzənfər oğlu
Səmədli Vüqar Muxtar oğlu
Şamilov İsa Ellaz oğlu
Vinter David Aleksandr.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2019-cu il

Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Abdurəhmanov İsmət Abdurəhman oğlu
İbadov Fərhad İbad oğlu
Quliyev Ağasirin Simran oğlu.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2019-cu il

K.M.Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Kərim Məmmədşah oğlu Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2019-cu il

Li CANŞU: "Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir"



Sentyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Çin ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi. O, ötən ilin yayında Çin səfəri zamanı parlamentin sədri ilə görüşünü məmnunluqla xatırladı. Ümidvar olduğunu bildirdi ki, Li Canşunun ölkəmizə bu ilk rəsmi səfəri ikitərəfli əlaqələrimizin və parlament əməkdaşlığımızın inkişafına layiqli töhfəsini verəcək.

Spiker dedi ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimad üzərində qurulub. Siyasi əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.

Oqtay Əsədov dedi ki, əlaqələrimizin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin rolu böyükdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı münasibətlərimizin dayanıqlı təməli qo-

yulub. Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfərlərindən sonra isə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxıb. Cari ilin aprel ayında ikinci "Bir kəmə, bir yol" forumunda iştirak edən Li Canşu Azərbaycan Prezidentinin Çinə səfəri zamanı bu ölkə ilə 10 saziş imzalanıb. Bu gündəlik isə iki ilik arasında 77 hüquqi sənəd imzalanıb. Ötən il Çinlə ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dolları olub. Cari ilin 6 ayı ərzində isə bu göstərici 1,4 milyard ABŞ dolları təşkil edib. Ölkəmizdə 119 Çin şirkəti qeydiyyatdan keçib.

Görüşdə ali qanunverici orqanlar arasında münasibətlərdən danışan Sədr hər iki ölkə parlamentində dəyişən fəaliyyət göstərməsini təqdir etdi. Qeyd edildi ki, deputatların çoxsaylı qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində görüşləri zamanı onları düşündürən məsələlərin müzakirəsi önəmlidir.

Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Li Canşu Bakıda görüşü inkişafı, Şərqlə Qərb memarlığının üzü sintezini yüksək dəyərləndirdi. Qeyd edildi ki, Çin Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir. "Siz əsl dost, sınıqnişin tərəfdaşınız. Ölkənizə səfərdən məqsəd əlaqələrimizin daha da dərinləşməsi və parlamentlə-

arası münasibətlərimizin inkişaf perspektivləri haqqında müzakirələr aparmaqdır", - deyə o əlavə etdi.

Qonaq Çinlə Azərbaycan arasında mövcud olan yüksək siyasi dialoqun iqtisadi-ticarət münasibətlərinə də müsbət təsir etdiyini vurğuladı. Qeyd edildi ki, kənd təsərrüfatı, neqliyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar mövcuddur.

Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirən Li Canşu Dağılıq Qarabağ probleminin həllində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğuladı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavini Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Xanlar Fətəyev, Rəuf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Əliqası Hüseynov, ölkəmizin Çindəki səfiri Əkrəm Zeynəli, Çinlə Azərbaycanı qonağı Guo Min və digər rəsmi şəxslər iştirak etdilər.

Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir



Sentyabrın 18-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdən Ramil Usubov hər iki dövlətin başçıları - cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenkonun siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın, ən

müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini məmnunluqla qeyd etdi. O, eyni zamanda ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq global xarakter aldığına nəzər çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin

müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın həm karına təşəkkürünü ifadə edən S.Zas Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Belarus tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə

xidmət edəcəyinə əminliyi bildirdi.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olub.

Görüşün sonunda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidməti ilə Belarus Respublikasının Dövlət katibliyi arasında 2020-2021-ci illər üçün əməkdaşlıq planı imzalanıb.

Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi S.Zasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə də ikitərəfli görüşləri keçirilib.

Çoxmənzilli binalarla bağlı fərmanın icrası müzakirə edilib

Sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə



köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev, "Azersu" ASC-nin sədr müavini Seymur Seyidov, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, "Azəriqaz" ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak etdilər.

İclasda "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli fərmanından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olub, ötən dövrdə həyata keçirilmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edildi ki, Prezident İlham Əliyevin ölkə əhalisinə qaçqınlarını nəvbəti bariz göstəricisi olaraq imzaladığı məlum fərmanın əhəlinin sosial problemləri-

nin, mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu səbəbdən aidiyyəti dövlət qurumları tərəfindən düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir.

Bildirilib ki, hazırda işlər fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə müayinə nəticələri müsbət olan 243 bina (kompleksdən) ümumi sahəsi 2 milyon 873 min 89 kvadratmetr olan 28 min 443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron rayon və Gəncə şəhər icra hakimiyyətlərinə təqdim olunub.

İclasda görülmüş işlərə yanaşı, qarşıda duran vəzifələr, habelə fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin operativ həllinə nail olunması yolları geniş müzakirə edildi, irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.


Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərafinə

fəxri qarovul dəstəsi düzülüb.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.





"ƏSRİN MÜQAVİLƏSİ" - 25



Azərbaycanı global dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

Əvvəlki 1-ci səh.

Həmçinin AÇG yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə təhvil verilmişdir.

2001-ci ildən ötən dövr ərzində neft və qaz sənayesi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olmalarla bütövlükdə 148.3 milyard ABŞ dolları təşkil etmişdir. Bu vəsaitin 95.61 milyard dolları dövlət büdcəsinə transfer olmuş, 9.3 milyard dolları strateji, infrastruktur və sosial layihələrə yönəldilmişdir. Hazırda ARDNF-nin aktivləri 42.5 milyard dollar təşkil edir.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturun yaradılmasına, respublikanın bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmişdir. Bunun nəticəsində son 25 ildə Azərbaycanın ümumi daxili məhsul istehsalı 216 dəfə, adambaşına düşən məhsul 162 dəfə artmışdır.

Son 15 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, o cümlədən qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın çoxalmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötmüşdür. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılmışdır ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunmuş və onlardan üçü artıq uğurla icra edilmişdir. Dövlət proqramları çərçivəsində regionlarda bütün köklü problemlər həll olunmuş, müasir infrastruktur formalaşdırılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmişdir. Ümumilikdə bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilmişdir, yaradılmış 2 milyondan çox yeni iş yerinin 75 faizi regionların payına düşmüşdür.

Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər, o cümlədən son iki ildə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünü təminat etmə səviyyəsini yüksəltmiş, ixrac potensialını genişləndirmişdir.

Bu illər ərzində Azərbaycanda müasir neqliyət infrastrukturunu formalaşdırılmış, bu məqsədlə 7 hava limanı inşa olunmuş, 14 min kilometrden çox müasir yollar çəkilmiş, ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars demir yolu xətti inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan "Şərqi-Qərb" və "Şimal-Cənub" beynəlxalq neqliyət dəhlizlərinin fəal iştirakçısına çevrilmiş, həmçinin tran-



ziti daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynaya biləcək Çin "Bir kəmə, bir yol" təşəbbüsünə qoşulmuşdur.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə, inqilabi qərarların qəbulu və icrasını təmin etmişdir. Ümumilikdə son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılmışdır. 2003-2018-ci illərdə ölkədə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enmişdir. Ölkə üzrə bütün sosial infrastruktur yenilənmiş və müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.

Azərbaycan Prezidentinin 2019-cu ilin əvvəlindən başlayaraq təsdiq etdiyi sosial paketlər əsl inqilabi xarakter daşıyır. Əhalinin bütün kateqoriyalarını əhatə edən və məaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasına nəzərdə tutulan bu paketlərin ümumi dəyəri 2019-2020-ci illər üçün 5,3 milyard manat əlavə vəsait cəlb etməklə 4,2 milyon insanı əhatə edəcəkdir. Nəticədə Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı isə bu göstərici üzrə ikinci olmuşdur.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və 25 il bundan əvvəl imzalanmış "Əsrin müqaviləsi" il Azərbaycanı yeni neft strategiyasına başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional ələmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

"Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və neqliyət layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə "Ümid" və "Babək", 2011-ci ildə isə "Aşeron" yatağında böyük qaz ehtiyatları aşkar ediləndən sonra nəhəng "Şahdəniz" qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın

Müasir dövrdə dövlətlərin gələcək inkişaf perspektivlərini yalnız onların malik olduğu zəngin təbii sərvətlər deyil, həm də ölkənin elmi-mədəni, intellektual potensialı və eyni zamanda, bütün bunlardan yüksəkədə dayananan insan kapitalı müəyyənəlməlidir. Ona görə də Azərbaycan özünün inkişafında yalnız təbii sərvətlərin gətirdiyi gəlirlərə deyil, həm də neft kapitalının insan kapitalına çevrilməsinə böyük əhəmiyyət verir, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır.

Bir faktı xatırlamaq yerinə düşər ki, "Cənub qaz dəhlizi" istiqamətində 2000-ci ilin ortalarından Avropanın müxtəlif strukturları tərəfindən irəli sürülən bir neçə layihə, o cümlədən NABUCCO layihəsi ətrafında aparılan müzakirələr heç bir nəticə verməmiş və nəticədə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və bütün tərəfdaşlar tərəfindən dəstəklənən "Cənub qaz dəhlizi" layihəsi həyata vəsiqə almışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının sədri tərəfindən "Cənub qaz dəhlizi" layihəsi ilə bağlı Birgə Bəyannamə, 2012-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə dair Saziş, 2013-cü ilin fevralında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş, 2013-cü ilin dekabrında isə Bakıda "XXI əsrin müqaviləsi" kimi tarixə düşən "Şahdəniz-2" üzrə Yekun İnvestisiya Qərarı imzalanmışdır.

Ötən dövr ərzində Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsinin üç seqmentini - "Şahdəniz-2", Cənubi Qafqaz Qaz Boru Kəməri və TANAP üzrə bütün işlər tamamlanmış, döndürücü seqment olan TAP isə artıq yekunlaşmaq mərhələsindədir. Əminliklə demək olar ki, yaxın gələcəkdə "Cənub qaz dəhlizi" Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək, ölkəmizin regionda və Avropada geo-iqtisadi əhəmiyyətini bir qədər də artıracaq, Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevriləcək. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan fəal və məqsədyönlü enerji diplomatiyası yürüdükrək, öz tərəfdaşları ilə birlikdə neinki regionun, həm də Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə nail olmuşdur.

2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün Niyət Protokolu imzalanmış və bununla da "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Həmçinin beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.

Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq ələmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imicini tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycanın zəngin məmlekətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar.

Lakin uğurların sırasında olduqca əhəmiyyətli məqami Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsini birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında

Ötən əsrdə beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyişikliklərdən biri böyük dövlətlərin inkişaf etməkdə olan ölkələrə qarşı təbii qəddarlıq birbaşa hərbi müdaxirələrini "yumşaq güc"lə əvəz olunması, kommunikasiyadakı keyfiyyət transformasiyasının günümüzün reallığına çevrilməsidir. Yalnız çox böyük təcrübəyə, beynəlxalq nüfuzla, xalq arasında yüksək və sarsılmaz etimada malik olan ayrı-ayrı liderlər sayəsində kiçik dövlətlər bu cür miqyaslı təzyiqlə zərərçiksizləşərək "böhran fürsəti çevirməyin" rəssional yolumu göstərə bilirlər.

Nəco ki, Azərbaycana həmin mürəkkəb dövrdə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlə və daxili çətinlikləri uğurla həll edərkən onları neinki neytrallaşdırdı, həm də toqquşan maraqları uzlaşdıraraq ölkəmizi amansız rəqəbat meydanı yox, ictimai-siyasi sabitliyin hökm sürdüyü aməkdaşlıq məkanına çevirdi.

Bu baxımdan, 1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu Öndər məhz həmin il "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdırma bildi. Belə ki, həmin il sentyabrın 20-də Bakıda Gülstan sarayında Xəzər Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılmış, təxminən 400 sahifə həcmində və 4 dildə öz əksini tapmışdır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petroları, Penzoi, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniya

Strateji inkişaf yolunun başlanğıcı - "Əsrin müqaviləsi"

nıyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-in "Amoco" (17,01 faizi), "UNOCAL" (11,2 faizi), "Penzoi" (9,81 faizi), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolleri" şirkətinin (1,75 faiz), Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılablən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quruların nəticələrinə görə bu ehtiyat 730 milyon ton çatmış və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir. Ümumi təmiz gəlirdən Azərbaycanın payı 80 faiz, sərmayəçilərin payı 20 faiz müəyyənənmişdir. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanmış ən iri sazişlər sıyahısına daxil oldu. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı neft yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-keşfiyyat işlərinin aparılmasına yönəldildi.

O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlikdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gəzəl bildirdi ki, ölkəmizin müstəqillik tarixində yeni bir dövrün bünövrəsi qoyuldu. Bu yolda Azərbaycanı qarşı təzyiqlərdən qoruyacaq və ləkələmə kampaniyalarını da aparılmalı, müxtəlif itfirlar da uyduzruldu. Lakin müstəqil Azərbaycan dövlətinin məmarını heç kim, heç bir qüvvə tutduğı yoldan döndərə bilmədi, Heydər Əliyev müstəqil dövlətçilik dəyərinə hər şeydən üstün tutdu.

Keçən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq ələmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imicini tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycanın zəngin məmlekətlərdən birinə çevrildi. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır. Dövlət quruculuğunun bütün istiqamətləri üzrə demokratik islahatlar durmadan davam edir. Əldə olunan nailiyyətlər ölkə və xarici KİV-də geniş işıqlandırılır. Analitiklər və ekspertlər Azərbaycanın sürətli tərəqqisinin müxtəlif səbəblərini kifayət qədər dərindən araşdırıblar.

Lakin uğurların sırasında olduqca əhəmiyyətli məqami Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsini birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında

dundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrıldı. 250 min köçkün yeni salınan 100-dən çox qəsəbədə gözəl evlərə, mənzillərə təmin edildi. Bunlardan başqa, Azərbaycan rəhbərliyi sazişin imzalanmasından sonrakı 25 il müddətində elm və təhsilə, vətəndaşların sosial təminatına böyük miqdarda vəsait ayırıb. Bu, ölkədə elm, təhsil, texnologiyaların inkişafına ciddi təkan verməkdədir. Çünki aydın həqiqətdir ki, şəxsiyyətin hərətfərqli inkişafı üçün lazımlı olan şəraitin yaradılması ilk növbədə elm və təhsilin inkişafı ilə əlaqədardır.

Dövlət başçısı bir ölkənin inkişafının intellektual potensialının müəyyən ediyini hər zaman ayrıca vurğulayıb. İnnovasiyaların, texnologiyaların inkişaf etdiyi ölkələr dünya miqyasında aparıcı mövqe tuturlar. Ölkə rəhbəri qeyd edir ki, "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək... Biz Azərbaycanda elmə, təhsilə, texnologiyaya çox böyük əhəmiyyət veririk ki, gələcəkdə, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasin. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar

qoyulur, insan kapitalına investisiyalar qoyulur." Yuxarıda vurğulanan bütün məqamlar onu təsdiq edir ki, Azərbaycan rəhbərliyi 25 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mədəni, iqtisadi və ekoloji inkişafına sərf edib. Və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır. Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur və Azərbaycan təcrübəsini bütün tarixi təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi iki il əvvəl həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atdı.

Belə ki, 2017-ci il sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə - BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TP, "Itocnu" və "ONGC Videsh" şirkətlərinin iştirakı ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinlikdəki hissəsini (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dözəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Bununla da Azərbaycan hökuməti ilə BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın davamına qərar verildi. Keçən müddət ərzində əldə edilən təcrübə təsdiqləyir ki, tərəflər bir-birinə tamamilə etibar edir və bu səbəbdən, imzalanmış yeni saziş Azərbaycanın geosiyasi nüfuzunu yüksəltməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətli dir.

Bu saziş müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektlərdə davamıdır. Dövlət başçısı yeni sazişin imzalanmasını mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da göründüyü ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. 2017-ci ildə imzalanmış müqavilə də məhz bu prizmadan olduqca vacib hadisədir.

Maraqlı məqam ondan ibarətdir ki, yeni sazişin imzalanmasından bir neçə gün əvvəl bir sıra Avropa ölkələrinin KİV-i və qeyri-hökumət təşkilatları Azərbaycanı qarşı çirkin təbliğat kampaniyasına başladılar. O zaman ekspertlər belə qiymət verdilər ki, bu kimi qarayaxma kampaniyası adətən Azərbaycanın hansısa əhəmiyyətli addımı ərfəsində konkret dairələr tərəfindən aparılır. Məsələn, 1994-cü ildə "Əsrin müqaviləsi"ne mane olmaq üçün çox dəhşətli hadisələr - dövlət çevrilişinə cəhdlər, dövlət adamlarına qarşı sui-qəsdlər planlaşdırıldı. Hətta o zaman ölkəyə rəhbərlik edən Heydər Əliyevə sui-qəsd etməyə cəhd göstərildi.

İndi də eyni ssenari təkrarlana bilər. Lakin bu dəfə düşmənlər 1994-cü ildə olduğu kimi, yeni, zəngin və qüdrətli Azərbaycanı sui-qəsdlər və terror aktları təşkil edə bilməyib. Çünki "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmiz bütün istiqamətlərdə sürətli inkişaf edib və təhlükəsizliyini təmin etmişdir. Bu səbəbdən da yeni enerji sazişinin imzalanması ərfəsi müəyyən dairələr yalnız ideoloji kampaniya aparmağa çalışdı ki, onun da qarşısını Prezident İlham Əliyev öz müdricə addımları ilə dərhal aldı və sevindirici haldır ki, indi dünyanın hər yerində

dundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrıldı. 250 min köçkün yeni salınan 100-dən çox qəsəbədə gözəl evlərə, mənzillərə təmin edildi. Bunlardan başqa, Azərbaycan rəhbərliyi sazişin imzalanmasından sonrakı 25 il müddətində elm və təhsilə, vətəndaşların sosial təminatına böyük miqdarda vəsait ayırıb. Bu, ölkədə elm, təhsil, texnologiyaların inkişafına ciddi təkan verməkdədir. Çünki aydın həqiqətdir ki, şəxsiyyətin hərətfərqli inkişafı üçün lazımlı olan şəraitin yaradılması ilk növbədə elm və təhsilin inkişafı ilə əlaqədardır.

Dövlət başçısı bir ölkənin inkişafının intellektual potensialının müəyyən ediyini hər zaman ayrıca vurğulayıb. İnnovasiyaların, texnologiyaların inkişaf etdiyi ölkələr dünya miqyasında aparıcı mövqe tuturlar. Ölkə rəhbəri qeyd edir ki, "Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək... Biz Azərbaycanda elmə, təhsilə, texnologiyaya çox böyük əhəmiyyət veririk ki, gələcəkdə, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasin. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar



İkincisi, SOCAR-ın "AZAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Bu o deməkdir ki, SOCAR artıq dünyanın ən güclü enerji şirkətləri ilə bərabər əsasda işbirliyinə qatılıb. O, podratçı kimi yeni enerji layihəsində iştirak etməklə həm təcrübə qazanır, həm də beynəlxalq miqyasda nüfuzunu daha da artırır. Şübhəsiz ki, bundan sonra SOCAR-ın başqa böyük layihələrdə iştirakı heç kəsi təəccübləndirməyəcək.

Üçüncüsü, "SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırıldı və Azərbaycanı cətaqca mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək". Bu, çox əhəmiyyətli şərtdir. Çünki hazırkı dövrdə Azərbaycanın Dövlət Neft Şirkətinin beynəlxalq layihədə payı 2 dəfədən çox artırılıb, ölkəyə cətaqca mənfəət səviyyəsi 75% təşkil edir və Azərbaycan faktiki olaraq beynəlxalq enerji layihəsində müqəvəlini xeyli möhkəmləndirir.

Deməli, "Yeni əsrin müqaviləsi" Azərbaycanı qarşı aparılan çirkin təbliğata da ciddi zərbə vurmağa qadirdir. Faktlar göstərir ki, Azərbaycan neft ehtiyatları böyükdür və ən güclü dövlətlərin şirkətləri ölkəmizlə əməkdaşlığa can atırlar. Onlar Azərbaycanın müstəqillik yolunda qətiyyətlə addımlar atdıqını, demokratikləşməyə, elmi-texnoloji inkişafı ciddi önəm verdiyini bir-birə ifadə edirlər.

Bütün bunların fonunda bir məqami da xüsusi vurğulamaq yerinə düşərdi. "Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 25 il müddətində həyata keçirilən neft strategiyası sayəsində çox mühüm hadisələr baş verib. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" yatağı üzrə kontrakt imzalandı. "Çıraq" platforması arasında ilk neft 1997-ci ildə çıxarıldı. 1998-ci ildə bu neft faaliyyəti bərpə edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ildə Qara dənizdən digər limanına - Supsayya Bakıdan neft kəməri çəkilib. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı. 2013-cü ildə TAP layihəsi Avropaya ixracda əsas qaz kəməridən biri kimi seçilib. Əsasən, uğurla həyata keçirilən neft strategiyası nəticəsində əldə olunan gəlirlər hesabına Azərbaycan 50 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarına malikdir və bu faktor beynəlxalq maliyyə böhranları zamanı ölkəmizin iqtisadi təhlükəsizliyini, dayanıqlı inkişafının təminatçısı kimi çıxış edir.

Belaiklə, "Əsrin müqaviləsi" Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. O, faktiki olaraq dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktörler sırasındadır. Bu prosesin geosiyasi aspektlərdə çox vacib cəhəti ondan ibarətdir ki, geosiyasi təbəddülatlara məruz qalan regionda sabitlik ədəsi olan Azərbaycan müstəqil dövlət quruculuğunda beynəlxalq ələmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Artıq ölkəmiz etibarlı tərəfdaş obrazı formalaşdı. Bütün bu dəyişikliklər məntəqili nəticəsində ölkə rəhbəri nitqində çox lakonik və mükaməllə ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirilmiş, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün ne siyasi, ne iqtisadi, ne hər hansı bir başqa maneə və ya problem yoxdur".

Siyavuş NOVRUZOV,
Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini



“ƏSRİN MÜQAVİLƏSİ” - 25



Azərbaycanın yeni neft strategiyasına start verən “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. Bu gün Azərbaycan neftçiləri həmçinin özlərinin peşə bayramlarını qeyd edirlər. Sentyabrın 20-si tarixi Azərbaycan üçün “Cənub qaz dəhlizi”nin təməlinin qoyulduğu gün kimi də əlamətdardır. Bu tarixi hadisə isə 5 il əvvəl Səngəçal terminalında baş vermişdir.

Əsrlərə hesablanmış müqavilə

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. Bu kontrakt miqyasına və əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı.

“Əsrin müqaviləsi”ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Buna görə AÇG-nin işlənməsi əsrlərə hesablanmış bir layihədir. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı ölkələri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər global layihələrin gerçəkləşməsinə yol açdı. Qərb ölkələrinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətə yeni mərhələnin başlanğıcını qoydu.

Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyamızın təntənəsini aydın misaldır.

“Əsrin müqaviləsi” çərçivəsində artıq 22 ildir neft hasil olunur. 1997-ci ilin noyabrında “Çıraq” platformasından ilkin neftin alındığı vaxtdan keçən ilin sonunadək AÇG-dən 3,5 milyard barel qara qızıl çıxarılib. Bu gün AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat, 2-si texnoloji platformadır. Bu ilin birinci yarısında AÇG kompleksindən gündə orta hesabla 542 min 400 barel neft hasil olunub. Blokdan yarımillik hasilat 98 milyon bareldən çox, yeni 13 milyon tondan çox təşkil edib. AÇG nefti dənizdən sualtı xətlərlə Səngəçal terminalına nəql olunur və buradan ixrac marşrutları ilə dünya bazarlarına yol alır.

Bu yataqlardan neftlə bərabər səmt qazı da hasil edilir ki, onun da bir hissəsi təzyiqli saxlamaq üçün yenidən laylara vurulur. Mavi yanacaq üçün böyük hissəsi isə təmənnsiz olaraq Azərbaycan dövlətinə təhvil verilir, yeni Səngəçaldan SOCAR-ın “Azəriqaz” sistemində ötürülür.

Azərbaycanın yeni neft strategiyası düzgün və böyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. İki il əvvəl AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha təsdiq etdi. AÇG-nin əvvəlki tərəfdaşları ilə razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasında qurtuldu. Beləliklə, sözügedən dövr ərzində AÇG blokunun Azərbaycanı gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 25 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.

Xatırladaq ki, AÇG-də operator olan BP (Böyük Britaniya), SOCAR (Azərbaycan), “Sevron” (ABŞ), “İnpeks” (Yaponiya), “Ekvinor” (Norveç), “Eksomobil” (ABŞ), TPAO (Türkiyə), “İtoçu” (Yaponiya), ONGC Vides Limited (Hindistan) şirkətləri tərəfdaşdır.

Bu il Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Prezident İlham Əliyev demişdir: “Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istəyirdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var”.

3500 kilometrlik dəhliz

“Əsrin müqaviləsi” böyük sabaha hesablanmış bir saziş olduğunu təsdiqləyərək yeni global layihələrə yol açdı. Beş il əvvəl, 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması bu həqiqətin daha bir sübutu oldu.

Prezident İlham Əliyevin dediyi kimi: “Təbii ki, bu gün “Cənub qaz dəhlizi” haqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik... Əgər 1990-cı illərin ortalarında üçtərəfli format yaranıbırsa, - Azərbaycan-Gürcüstan-Türkiyə, - bu gün bu format genişlənir və “Cənub qaz dəhlizi”nin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yəni də Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa İttifaqına üzv ölkələr -



Azərbaycanın neft-qaz layihələri uzunmüddətli inkişafa xidmət edir



Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya - artıq 7 ölkə “Cənub qaz dəhlizi”nin üzvüdür və Balkan ölkələri də bu layihəyə maraq göstərirlər”.

“Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzər Azərbaycan sektorundakı “Şahdəniz-1” yatağıdır. 12 ildən çoxdur mavi yanacaq verən bu yataq Azərbaycanı dünyada həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri “Şahdəniz-1” qazını Azərbaycana və Gürcüstanına çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə qaz həm də Türkiyəyə nəql olunur. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmərlər birləşdirilir və o, Azərbaycan qazını Özürmədək aparır. İndi artıq gerçəkləşən “Cənub qaz dəhlizi”nin möhkəm bündövrəsi, uğurlu başlanğıcı məhz Bakı-Tbilisi-Ərzurum kəməridir. Beləliklə, bu dəhliz möhkəm təməl əsaslanır və onun birinci hissəsi əslində 2007-ci ildə istifadəyə verilmişdir.

Belə global layihənin bir neçə ildə gerçəkləşməsi də onun etibarlı zəmin üzərində həyata keçirildiyini təsdiqləyir. “Cənub qaz dəhlizi”nin təməlləşmə mərasimindən cəmi 5 il keçməsinə baxmayaraq, dörd seqmentdən üçü artıq fəaliyyət göstərir. Keçən ilin may ayında Səngəçaldakı böyük təntənə ilə “Cənub qaz dəhlizi”nin açılış mərasimi keçirildi. Buna layihənin ilk iki hissəsinin başa çatdırılması - “Şahdəniz-2”dən hasilatın əldə olunması və CQBK-nın genişləndirilməsi imkan verdi. Növbəti ayda isə Türkiyədə, Əskişəhərdə üçüncü seqmentin - Transanadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı oldu. Hazırda son seqmentin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi yekunlaşmaqdadır.

“Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü və liderliyi ilə, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində gerçəkləşən layihədir. Təsədüfi deyil ki, 2015-ci ildən başlayaraq ölkəmiz beş dəfə “Cənub qaz dəhlizi” Məşvərat Şurasının toplantılarına evsahibliyi edib. Bu toplantılar layihənin irəliləməsində mühüm rol oynayıb, burada görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb.

Bütün zamanlarda hörmətli peşə

Bu gün həm də qurudakı mədənlərdə, dənizdəki estakada və meydançalarda, özlü və platformalarda çalışan fədakar insanların bayramıdır. Sentyabrın 20-si hər il ölkəmizdə Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan dünya neft sənayesinin beşiyidir. Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasından iki əsrə yaxın vaxt keçir. Sonralar çıxarılan qara qızıl emal edilərkən tankerlərlə, demir yolu ilə, boru kəmərləri ilə uzaq məsafələrə nəql olunub. Hələ neftin kустar üsulla çıxarıldığı zamanlarda belə Azərbaycan neftçisi öz hünəri ilə tanınıb.

Azərbaycan neftinin Bibiheybətədən, Balaxanıdan, Ramanadan, Pirallahıdan başlanan salnaməsi illər keçdikcə yeni sahifələrlə zənginləşib. İkinci Dünya müharibəsi zamanı faşistlərin üzərinə şübhəli tanklar və təyyarələr Bakı nefti ilə hərəkətə gəlib.

Xəzərin fırtınalı qoynunda, açıq dənizdə, sahildən 110 kilometr aralıda ilk quyunun fontan vurduğu vaxtdan 70 il keçir. Bu il noyabrın 7-də əfsanəvi Neft Daşları şanlı yubileyini qeyd edəcəkdir. Bu, sıradan bir tarix deyil. Çünki Neft Daşları dünyada dəniz nefti erasının başlandığı məkandır. Yeni dəniz neftinin beşiyi də Azərbaycandır.

Ulu Öndər Heydər Əliyev “Əgər Neft Daşları olmasaydı, nə “Azəri” olardı, nə “Çıraq”, nə də Bakı-Tbilisi-Ceyhan...” deyib. Azərbaycanın Xəzər dənizində beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi nəhəng layihələrin uğuru məhz “Möcüzələr adası” adını almış Neft Daşlarının təcrübəsinə əsaslanır.

Beləliklə, Azərbaycan neftçisi “Azəri-Çıraq-Günəşli” platformalarına qədər uzun və şəraitli yol keçib. Bu gün təbii ona daha bir şans verir, ehtiyatları onilliklərə hesablanmış təbii qaz da hasil edir. “Şahdəniz” bütün dünyaya səs salıb. Sıradan işə növbəti qaz yataqlarının kəşfi və işlənməsi dayanır.

Bununla yanaşı, dövlətimiz köhnə sahələrdə də hasilatın sabit saxlanılmasını, onilliklərdə istismar edilən karbohidrogen yataqlarının imkanlarından səmərəli istifadə olunmasını qarşıya məqsəd qoyub. Neftçilərimiz bu vəzifənin də öhdəsindən layiqincə gəlirlər.

Vaxtilə quruda və dənizdə Usta Piri, Ağa Nemətulla, Hacı Dəmirxanov, Ağadadaş Kərbəlayı oğlu, Neftçi Qurban, Mixail Kaverockin, Musa Bayramov və yüzlərlə digər adlı-sanlı neftçilərimiz olub. Daha sonra onları İsrail Hüseynov, Məmməd Qənbərov, Adil Məmmədov, Akif Cəfərov və başqaları əvəz ediblər. Estafet möhkəm və etibarlı əllərdədir. Bunu hazırda əmək meydanında onları əvəz edən Əzərlərin, İlaqların, Abdullaların, Hüseynlərin, İsrailillərin hünəri və Azərbaycanın neft-qaz sahəsində qazandığı misilsiz nailiyyətlər təsdiq edir.

Prezident İlham Əliyev neftin və qazın ölkə iqtisadiyyatının əsas potensialı olduğunu vurğulayıb. Azərbaycan neftçisi də bu potensialı üzə çıxararaq gücümüzü, sərvətimizi artırır. Dövlət başçısı bu çətin və şəraitli peşə sahiblərinin əməyini həmişə yüksək qiymətləndirir: “Azərbaycan neftçilərinin əməyini qeyd etmək istəyirdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər”.

Məhsulun həmişə bol, qazancın çox olsun, neftçi qaradaş! Torpağın təkindən, dənizin dibindən çıxardığın nemətin dəyəri, qiyməti azalmasın.

Hünər meydanının qurudakı mədəndirsə, qişın saxtasında üşüməyəsən, yayın qızmarında yorulmayasan. Xəzərdənsən, sən dənizə gələndə deli-dolu dalğalar sakitləşsin, tufanlar yatsın...

Flora SADIQLI,
“Azərbaycan”



Vətəndaşların qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba şəhərində vətəndaşları qəbul edib.

Vətəndaşlarla görüşdə əlilliyin qiymətləndirilməsi, bərpə müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, həmçinin vətəndaşların bu və ya digər sosial təminat növünə hüququnun müəyyən edilməsi və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görüldü. Müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına və reabilitasiya tədbirlərinə cəlb edilməsi tapşırılıb, onlara ətraflı izahatlar verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXCX) rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 19-da Şəkidə Oğuz, Qəbələ və Şəki rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qurumdan AZƏRTAC-a bildirilib ki, qəbulda hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb. Araşdırılmasına ehtiyac duyulan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Zaqatalada Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbularda 32 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən heç bir hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan sakinləri qəbul edib.

Gəncə Şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından 58 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən "Azərsu" ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzərdə götürüldü.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

SOCAR-ın Fontana Qarşı Dağmədənxilasətmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binası istifadəyə verilib



Sentyabrın 19-da "Əsrin müqaviləsi"nin 25-ci ildönümü və "Neftçilər Günü" ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasətmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnaq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, R.Abdullayev görülmüş işlərdən razılığını bildirib, Ulu Öndər Heydər Əliyevə həsr olunan guşəyə, inzibati otaqlara, eləcə də yeni yaradılmış idman zalı və yeməxanaya baxış keçirib.


Qeyd edək ki, Fontana Qarşı Dağmədənxilasətmə Hərbiləşdirilmiş Hissəsi SOCAR-ın tərkibinə daxil olan təşkilatların istehsalat sahələrində neft, qaz, su təzahürünün, açıq neft və qaz fontanlarının bildirilməsi və ləğv edilməsi, quyularda xüsusi qeyim və avadanlıq tətbiiq etməklə mürəkkəb qəza işlərinin yerinə yetirilməsi və bu sahədə digər xidmətləri həyata keçirir.

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi "Twitter" səhifəsi yaradılıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu - AzeTurCommission (@AzeTurCom) "Twitter" səhifəsi yaradılıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin AZƏRTAC-a bildirilib ki, Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyalarının təcrübəsində bu, bir yenilikdir. Bu rəsmi "Twitter" hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual ələmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyəti üçün operativ məlumat çatdırmaqdır.

Xatırladaq ki, 1992-ci il noyabrın 2-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hö-



kuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi"ne uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilib. 1996-cı il aprelin 12-də hər iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası yaradılıb. Komissiyanın ilk iclası 1997-ci il fevralın 26-da Ankarada baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli sərəncamı ilə komissiyanın yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən komis-

siyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsinə vitse-prezident Fuad Oktay həyata keçirib. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtdakı Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.

Lazım QULİYEV, "Azərbaycan"

ƏSRİN MÜQAVİLƏSİ və NEFTÇİLƏR GÜNÜ

«Əsrin müqaviləsi»nin 25 illik yubileyi və Neftçilər Günü münasibətilə neft sənayesi işçilərinə, dost və qardaş Azərbaycan xalqına daha böyük uğurlar arzulayırıq.



TEKFEN İNŞAAT

Parviz ŞAHBAZOV: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub"

"Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub. AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov "Əsrin müqaviləsi"nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Nazir 25 illiyi qeyd olunan "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətlərindən danışdı. O deyib ki, bu tarixi müqavilə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gəlib: "Həmin müqavilə beynəlxalq aləmdə Azərbaycanın rolunu gücləndirib. Ölkəmiz dünya neft bazasında özünəməxsus yeri tutub. Bu müqavilənin həyata keçirilməsi və Azərbaycanın tələndirilməsinə əsaslı təminatı, indiyədək ən azı 36 milyard ABŞ dolları sərmayə qoyulub və daha 40 milyard dollar investisiyanın yatırılacağı, ölkəyə 143 milyard dollardan çox gəlir qazandırılmış unikal layihələrdən biridir. "Azəri-Çıraq-Günəşli" istismara verildikdən indiyədək 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib".

P.Şahbazov Azərbaycanın neft-qaz, elektroenergetika sektorunun hazırkı vəziyyəti və növbəti illərdə inkişaf perspektivləri, eləcə də energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə görülmüş işlər barədə məlumat verdi. Bildirib ki, 2020-2021-ci illərdə ölkədə neft hasilatının həcmi, təxminən 39 milyon ton proqnozlaşdırılır. Qaz hasilatının bu il 19 faiz artacağı, 2020-ci ildə 40,2 milyard kubmetr, 2021-ci ildə isə 45 milyard kubmetr çatacağı gözlənilir.

"Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminat-

çısına çevrilməsində "Şahdəniz" qaz yatağı mühüm rol oynayır. İstismara verildikdən bu vaxta yataqdan 110,8 milyard kubmetr qaz, 26,8 milyon ton kondensat hasil edilib. "Şahdəniz" yatağında qaz hasilatının artması Türkiyəyə ixracatla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötan ilin müvafiq dövrünə nisbətən cari ildə qardaş ölkəyə 33,8 faiz çox, yəni 5,7 milyard kubmetr qaz satışı həyata keçirilib".

Nazir islahat tədbirləri çərçivəsində bərpaulunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlanması da diqqətə çatdırıldı: "Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər

Aprel şəhidinin adı ata ocağında dünyaya gələn körpəyə qoyuldu

Öz qələbə əks-sədası ilə Azərbaycanın hər tarixinə şanlı zəfər yürüşü kimi düşmüş 2016-cı ilin aprel döyüşləri ordumuzun ilk qalibiyət, zəfər salnaməsidir. 4 günlük Aprel döyüşlərindən 3 il ötsə də, həmin tarixi qələbəni bizlərə bəxş edən və bu yolda şəhid olan mürd oğullarımız qəlbimizdə daim yaşayır.

Bu döyüşlər zamanı Qazax rayonundan da 3 nəfər igid oğlu-Fərəhli kəndindən kapitan Mühüd Orucov, Yuxarı Salahlı kəndindən baş leytenant Elvin Namazov və Aslanbəyli kəndindən əsgər Orxan Əliyev də şəhidlik zirvəsinə ucalaraq Vətənə sadıq olduqlarını bir daha sübuta yetirdilər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən bu igid oğullarımızın xatirəsi daim qəlblərdə yaşayır, onların doğum günləri, anım mərasimləri qeyd edilməklə xatirələrinə ehtiram göstərilir. Bu günlərdə Aprel döyüşlərində şəhid olmuş Elvin Namazovun doğum günü də böyük təntənə ilə qeyd edilmişdir. Qədrbilən qaxaxlılar onun doğulub boya-baş çatdığı Yuxarı Salahlı kəndinə toplaşaraq şəhidə ehtiramlarını göstərmişlər. Qəhrmanların əməllərindən söhbət açmış, hər bir azərbaycanlıya örnək olacaq fədakarlıqlarından danışmışlar. Tədbirdə qeyd olunmuşdur ki, indi şəhid Elvin Namazovun ata yurdunda daha bir oğul dünyaya göz açmışdır. Onun yeni doğulmuş qardaşı oğluna şəhid Elvinin adı qoyulmuşdur. Adqoyma münasibətilə keçirilən mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babayev, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Gücləşdirici Federasiyasının vitse-prezidenti, "Şöhrət" ordenli məşhur Firdovsi Umudov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər. Aprel döyüşlərində şəhid olmuş mürd oğullarımızın ruhuna dualar oxunduqdan sonra çıxış edənlər yeni



doğulmuş körpəyə əmisi kimi igid və vətənpərvər olmağı arzulamışlar. Sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babayev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-gündə qüvvətlənən ordumuzun qazandığı nailiyyətlərdən söz açmışdır. Qeyd etmişdir ki, Aprel döyüşləri bizi Dağlıq Qarabağa bir qədər də yaxınlaşdırmaqla yanaşı, böyük qələbəmizə aparan şanlı yolun başlanğıcını qoydu. O yolu qət edən oğullarımızla bu gün fəxr edirik.

Elvin Namazov 1990-cı ilin sentyabr ayında Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində birlik kursunda keçmiş və "N" sayılı hərbi hissədə xidmətə başlamışdır. Bir qədər sonra hərbi hissədə kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə ona baş leytenant hərbi rütbəsi verilmişdir. 2016-cı il aprelin 3-də Tərtər istiqamətində gedən döyüşlərdə erməni təxribatının qarşısını alarkən şiddətli atışmada qəhrmancasına şəhid olmuşdur. Aprelin 9-

da doğulub boya-baş çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Elvin Namazov göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "Vətən uğrunda" medali ilə təltif olunmuşdur. Qədrbilən qaxaxlılar onun adını əbədləşdirmək məqsədilə rayon mərkəzində bulaq kompleksi ucaltmışlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filminə baş leytenant Elvin Namazov haqqında da ətraflı bəhs olunmuşdur.

Mərasimdə Elvinin, eləcə də digər igid oğullarımızın şücaətindən söhbət açılmışdır. Şəhidin atası Məmməd Namazov çıxış edərək dövlətin belə ailələrə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etmiş, bu gün bu ocaqda dünyaya göz açan körpəyə oğlu Elvinin adının qoyulması mərasimində iştirak edən bütün insanlara təşəkkürünü bildirmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Lənkəranda yeni dərs ili yüksək əhvali-ruhiyyə ilə başlayıb



Azərbaycanda milli təhsilin inkişafı strategiyasının əsas istiqamətini təşkil edən təhsilin maddi-texniki bazasının gücləndirilməsinə diqqət Lənkəranda da dərman artır.

Hər il yeni məktəb binalarının tikintisi, onların lazımı avadanlıqlarla təchiz edilərək şagirdlərin istifadəsinə verilməsi, bəzələrinin əsaslı təmiri artıq ənənə halını alıb. Cari

ildə də rayonda 9 məktəb üçün yeni binaların tikintisinə başlanılıb. Onlardan 432 şagird yerlik Şıxəkəran kənd tam orta məktəbinin tikintisi tamamlanıb və sentyabrın 16-da məktəbin təntənəli açılışı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Lənkəran Şəhərində Heydər Əliyev xatirə parkında Umummilli Liderin abidəsini

ziyaret edib önünə tar çiçəklər düzdükdən sonra yeni məktəbin açılış mərasimində iştirak etmək üçün Şıxəkəran kəndinə gəlmişlər. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru İlqar Tağıyev yeni dərs ili ərəfəsində belə dəyərlı hədiyyəyə görə kənd ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edib. Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran

Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər şəxslər kənd ictimaiyyətini, müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara xoş arzulalarını çatdırıblar.

Həmin gün rayonun ucaqar dağlıq ərazidə yerləşən Alazəpin, Köhnəgəgir, Türkəncil və Jidi kəndlərində tikilmiş 4 modul məktəbin də açılışı olub. Yeni məktəblərin açılışını valideynlər və məktəb kollektivləri dövlətin xalqın balalarına göstərdiyi əvəzsiz qayğısı kimi dəyərləndiriblər.

Sonra rayon rəhbərləri və nazir müavini F.Qurbanov Lənkəran Dövlət Universitetinə gələrək 160 yerlik tələbə yataqxanasının və 2 yeni tədris korpusunun açılış mərasimində iştirak edib, professor-müəllim və tələbə kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.

"Azərbaycan"

Şəmətük və Doli kəndlərində yeni məktəb binasının açılışı olmuşdur

Bu ilki Bilik Günü Astara rayonunun Şəmətük və Doli kənd sakinlərinin yad-daşında həm də yeni məktəb binalarının açılışı ilə qalacaqdır. Hər iki kəndin sakinləri uzun illərdir yeni məktəb arzusunda idilər. Dərs ilinin ilk günündə yeni məktəb binalarının istifadəyə verilməsi yerli əhəlinin böyük sevincinə səbəb olmuşdur. Əvvəlki səyyar qəbul və görüşlərdə sakinlər məktəb binasının tikintisinə ehtiyac olması barədə təkliflərini və arzularını icra başçısına çatdırmış, rayon rəhbərliyinin təşəbbüsü və yaxından köməyi ilə qısa müddətdə Şəmətük kəndində 20 şagird yerlik, Doli kəndində isə 40 şagird yerlik modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

Hazırda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun keyfiyyətinin yaxşılaşdırılması mühüm məsələ kimi diqqət mərkəzindədir. Son illər Astara rayonunda qırıxdan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Bu gün Burzu-



bənd kənd tam orta, Qapçıməhəllə kənd ümumi orta, Lomin və Düriyyə kənd ibtidai məktəbləri üçün inşa edilən yeni binalarda son tamamlama işləri aparılır.

Yeni məktəblərin istifadəyə verilməsi tədbirlərində çıxış edənlər son illər rayonda aparılan geniş abadlıq və qurucu-

luq, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə dövlət başçısı İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

"Azərbaycan"

Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib

Kolumbiya parlamentinin plenar iclasında Azərbaycan ilə bağlı dinləmələr keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Kolumbiya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin prezidenti Xose Luis Perez İqtisadi-ticarət, təhsil, turizm, kənd təsərrüfatı, enerji, sər-mayələrin qoyulması və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Azərbaycan-Ko-

lumbiya əlaqələrinin mövcud durumu və inkişaf dinamika-sı ilə bağlı ətraflı danışan deputat Prezident İlham Əliyevə rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən nəhəng layihələrin bütövlükdə regional sabitliyə və inkişaf xidmət etdiyini vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycan müsəlman Şərqişində demokratiya respublikası quran, demokratik parlament yaran-dan və qadınlara səssvermə hüququ verən ilk ölkədir.

O, Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların birgə rahat yaşadığını, dərin tolerantlıq ənənələrinin olduğunu bəyan edib. Deputat Kolumbiya tərəfindən razılaşma əsasında Azərbaycan gəndərlərini müəllimlər tərəfindən ADA Universitetində ispan dili kurslarının tədris edilməsindən, eyni zamanda, Kolumbiyanın Eks-ternado Universitetində ya-radılan Türkiyə-Azərbaycan

Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə və əlaqəyə töhfədən məmnunluğunu ifadə edib.

Azərbaycanın siyasi və iqtisadi çəkisinə diqqət çəkən Kolumbiya parlamentinin prezidenti Lidio Qarsiya Tur-bai iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daim yüksəlmə xətlə inkişaf edəcəyindən əminliyi ifadə edib. O, Kolumbiya parla-menti adınan Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırmağı xahiş edib.

Daha sonra L.Turbai bəyan edib ki, Azərbaycan Respublikasının Kolumbiya Respublikasındakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Kolumbiya parlamentinin yüksək dərəcəli "Cəngavər Ordeni" ilə

təltif olunmasına dair müvafiq qərar qəbul olunub.

Orden təqdim olunduqdan sonra müvəqqəti işlər vəkili Həmid Zeynalov çıxış edərək ötən ilin dekabrında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən müvafiq qətnaməni qəbul etməsinə görə bir daha dərin təşəkkürünü bildirib. Həmin gün ona göstərilən yüksək etimada görə Kolumbiya parlamentinə minnətdarlığını ifadə edib.

Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafie Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildiri-bi ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adis yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adis yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adis yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

**AZPETROL**

"Azpetrol" şirkətinin rəhbərliyi və kollektivi Azərbaycanın neft və qaz sənayesi işçilərini

20 Sentyabr -Neftçilər Günü və "Əsrin müqaviləsi"nin 25 illiyi

münasibətilə ürəkdən təbrik edir, Azərbaycan xalqına və həmkarlarına cansağlığı, xoşbəxtlik, firavan həyat, sülh və davamlı uğurlar arzulayır!



Bakının əksər hissəsini işıqla təmin edən 220 kV-luq yarımstansiyalar yenidən qurulur

Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan və paytaxtdakı 110 kilovoltluq yarımstansiyaların əksəriyyəti enerji ilə təmin edən 220 kilovoltluq "Müşfiq" və "Xırdalan" yarımstansiyaları "Azərənjeri" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulur və enerji təchizatında fasilə yaranmaması üçün işlər xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.



Badamdar qəsəbəsində yerləşən və 1987-ci ildə tikildiyindən istismar müddətini bitirən 220 kilovoltluq "Xırdalan" yarımstansiyasında isə əsaslı təmir edilib və yeni inzibati bina tikilib. Yarımstansiyanın idarəetməsi yeni binaya keçirilib və min SCADA-yenidən qurulub. Ümumilikdə "Müşfiq" yarımstansiyasında texniki işlər başa çatıb, hazırda ərazidə abadlaşdırma işləri aparılır.

1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq "Xırdalan" yarımstansiyasında isə əsaslı təmir edilib və yeni inzibati bina tikilib. Yarımstansiyanın idarəetməsi yeni binaya keçirilib və min SCADA-yenidən qurulub. Ümumilikdə "Müşfiq" yarımstansiyasında texniki işlər başa çatıb, hazırda ərazidə abadlaşdırma işləri aparılır.

rada məsiri tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sisteme qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sisteme ötürəcək. Yarımstansiyada işlərin 50 faizi artıq başa çatıb və bir neçə aydan sonra yenidənqurma işləri tamamlanacaq.


Qeyd edək ki, qazaların qarşısının alınması, qaza rejimində yükün bir yarım-

stansiyadan digər yarımstansiyanın üzünə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılınması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

"Azərbaycan"



Bakının evsahibliyi etdiyi bədii gimnastika üzrə dünya çempionatında daha üç dəst medal sahibini tapıb



Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günündə - sentyabrın 19-da üç dəst medal sahibini tapıb.

AZƏRTAC xəbər verir ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın dördüncü günündə əvvəlcə gimnastlar fərdi program üzrə halqa və topla təsnifat mərhələsində güclərini sına-yıblar.



Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan xalça üzərinə çıxıb. Hər üç gimnastımızın çıxış etdiyi A qrupunda Y.Luzan 1-ci, V.Qudis 3-cü, Z.Ağamirova isə 5-ci nömrə altında gürzlərlə programlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparıb. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışılıblar.

Gimnastların iki alet üzrə əldə etdikləri xallara görə sıralamasında ilk səkkizlikdə qərarlaşan idmançılar final mərhələsinə yüksəliblər. Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər.

Dünya çempionatının rəsmi səfəri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı Yana Batırşina yarışın final mərhələsinə açıq elan edib.

Əvvəlcə gimnastlar fərdi proqramda gürzlərlə final yarışlarında güclərini sına-yıblar. Dünya çempionatının medalları uğrunda rusiyalı ekiz bacıları Arina və Dina Averina, israili Linoy Aşram, Nikol Zelikman, Ukrayna təmsilçisi Vlada Nikolçenko, İtaliya gimnastı Aleksandra Aqurçukulese, belaruslu Katarina Halqina və Alina Harnasko mübarizə aparılıblar.

D.Averina proqramını uğurla icra edərək hakimlərdən 23,800 xal alıb və bu, onun dünya çempionu adını qazanmasına yetərli olub. Çempionatın gümüş medalına 23,300 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə Ukrayna idmançısı Vlada Nikolçenko (22,350 xal) sahib olub.



Daha sonra fərdi proqramda lentlə final yarışlarında Rusiyalı təmsil edən Dina Averina, Yekaterina Seleznyova, israili Linoy Aşram, Ukrayna gimnastı Vlada Nikolçenko, İtaliyalı Milena Baldassarri, Belarus idmançısı Anastasiya Salos, Alina Harnasko və ABŞ idmançısı Laura Zenq xalça üzərinə çıxıblar.

Bu dəfə də Milli Gimnastika Arenasında fəxri kürsünün ən yüksək pilləsinə D.Averina qalxıb. Onun çıxışı hakimlər tərəfindən 21,800 xalla qiymətləndirilib. L.Aşram (20,750 xal) çempionatın gümüş, Y.Seleznyova (20,650) isə bürünc medalına sahib olub.

Çempionatın dördüncü günündə komanda yarışlarının da qalibləri müəyyənləşib. Ümumilikdə 186,500 xal toplayan Rusiya komandası bütün rəqiblərini qabaqlayıaraq qızıl medal qazanıb. İsrail yığması 174,750 xalla dünya çempionatının ikinci pillədə başa vurub. Belarus seçməsi isə 168,550 xalla yarışın bürünc medalına layiq görülüb. Azərbaycan komandası 147,050 xalla dünya çempionatının 13-cü pillədə başa vurub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında fərqlənən idmançılara medalları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü Xesus Karbalo Martines, FIG-in Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana təqdim ediblər.

Gün ərzində çempionatın çoxnövrüklük yarışlarının fi-

nalçılığı da müəyyənləşib. Yüz on altı gimnastın mübarizə apardığı yarışda təmsilçimiz Zöhrə Ağamirova 60,050 xalla 21-ci olub və finala vəsiqə qazanıb. Yarışda ilk 26 yerdə qərarlaşan idmançılar finala adlayıblar. Hər ölkədən maksimum iki gimnast finalda gücünü sına-yacaq. Çoxnövrüklüyün final yarışlarında Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, ABŞ, Belarus, İtaliya, Yaponiya 2, Azərbaycan, Özbəkistan, Macarıstan, İspaniya, Rumi-niya, Fransa, Gürcüstan və Sloveniya 1 gimnastla təmsil olunacaq.

D.Averina Bakının evsahibliyi etdiyi dünya çempionatının fərdi proqramında topla və gürzlərlə yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib. Gimnast həmçinin Rusiya millisinin heyətində komanda yarışlarının da qalibi olub. "Nağıllar gerçəkləşəcək" devisi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövrüklük üzrə final yarışları baş tutacaq. Habelə "Prize of Elegance" mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günü sonunda çoxnövrüklük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Çempionatda fərdi proqramda çoxnövrüklük üzrə ilk 16-liqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəlmişdirmi, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövrüklük xalları üzrə daha 5 ən yaxşı komanda olimpiadaya vəsiqə qazanacaq.

Sentyabrın 20-də bəzi bölgələrdə yağış yağacaq

Ölkə ərazisində sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cəmi küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 25-29° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 20-də Abşeron ya-

rimadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 28-33° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti olacağı proqnozlaşdırılır.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar ra-

yonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ararib sürətlənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salıyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu gecə 15-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, ararib yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 25-30° isti, dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

"Bakı Telefon Rəbətəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir

Tender 1 LOT üzrə keçirilir:

"Bakı Telefon Rəbətəsi" MMC tərəfindən tələb olunan passiv optik şəbəkə qurğularının satın alınması

Tender iştirakçılara təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 900 (doqquz yüz) manat (ƏDV daxil) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741
Hesab: AZ14AZPO91015461200420100157
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖENi: 9900037711
M/h: AZ76NABZ0135010000000094944
SWIFT: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər 07 oktyabr 2019-cu il saat 17:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərlərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərlərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi məəcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin olmaması haqqında vergi və sosial müvafiq orqanlarından arayış;
- iddiaçının son bir ildəki maliyyə haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə uyğunluq sertifikatları;
- digər sənədlər.

İddiaçılar tender təklifini və bank təminatını 16 oktyabr 2019-cu il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.

Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malmöndərlər iddiaçı kimi qeyd alınacaqlar.

İştirakçıların təklifləri 17 oktyabr 2019-cu il saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açıqlaçaqlır.

Qeyd: Tenderdə iştirak, tender qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada <https://www.etender.gov.az> dövlət satınalmalarının vahid internet Portalında aparılır.

Tender komissiyası

Beynəlxalq aləm

Əfqanıstanda dəhşətli partlayış

Əfqanıstanın Zabul əyalətinin Kalat şəhərində dəhşətli partlayış baş vermişdir. Terror hücumu nəticəsində 20 nəfər həlak olmuş, 95 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Bu barədə "Röyter" agentliyi xəbər verir.



Əfqanıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, terrorçuların hədəfi milli təhlükəsizlik direktorluğunun təlim bazası olmuşdur. Lakin minalanmış maşın xəstəxananın yaxınlığında parklanmışdır. Ətrafdakı bütün binalar tamamilə dağılmışdır. Partlayışa görə məsuliyyəti "Tali-

ban" radikal qruplaşması üzərinə götürmüşdür. Əfqanıstanda sentyabrın 28-nə təyin olunmuş prezident seçkilərini pozmaq istəyən taliblər üç gün öncə paytaxt Kabilədə və Parvan əyalətində partlayışlar törətmişlər. Nəticədə 48 nəfər həlak olmuş, 80 nəfər yaralanmışdır. Bu arada Nəqərhər vilayətinin rayonlarının birinə endirilmiş aviasiya zərbəsi nəticəsində 30 nəfərə yaxın yerli sakin həlak olmuşdur. Azı 40 nəfərin yaralandığı bildirilir. Məlumatla görə, hücumu "xarici qüvvələr" həyata keçirib.

Hindistanda ildırım 18 nəfərin həyatına son qoydu



Hindistanın Bihar ştatının müxtəlif rayonlarında ildırım vurması nəticəsində 18 nəfər həlak olmuşdur. Bu barədə "Press Trust of India" agentliyi xəbər verir.

Məlumatla görə, ölüm halları Qaya, Kaimur, Patna, Bhojpur, Est, Çamparan, Siyvan, Arval, Katihar və Cahannabad rayonlarında qeydə alınmışdır.

Artıq iki gündür rayonların əksəriyyətində leysan yağışları yağır. Bundan əlavə, dəniz səviyyəsindən 1000 metrə qədər yüksəklikdə ildırım vurması səkkiz nəfərin həyatına son qoymuşdur.

Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqladı

ABŞ Prezidenti Donald Tramp girovların işləri üzrə xüsusi elçi Robert O'Brayeni milli təhlükəsizlik üzrə yeni müşavir vəzifəsinə təyinat etmək niyyətindədir. Bununla bağlı Amerika lideri özünün "Twitter"dəki səhifəsində yazmışdır: "Fərəhəle bəyan edirəm ki, hazırda Dövlət Departamentində Prezidentin girovların işləri üzrə xüsusi elçisi vəzifəsində çox uğurla çalışan Robert O'Brayeni



fesindən kənarlaşdırılmışdır. Bolton bir çox məsələlərə münasibətdə Trampdan fərqli mövqedə idi.

milli təhlükəsizlik üzrə yeni müşavirimiz təyinat edəcəyəm. O, bunun öhdəsindən əla gələcək!"

ABŞ Prezidenti O'Brayeni uzun müddət işlədiyini bildirmişdir.

Xatırladaq ki, Ağ evin təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə vəzifədən azad edilmişdir. Bolton bir çox məsələlərə münasibətdə Trampdan fərqli mövqedə idi.

"Fukuşima" da qəza qaçılmaz sayıldı

Tokio məhkəməsi 2011-ci ildə sunami nəticəsində "Fukuşima-1" atom elektrik stansiyasında (AES) baş vermiş qəza ilə bağlı iş üzrə qərar çıxarmışdır. Bu barədə Yaponiyanın icimai televiziya xəbər verir.

Qeyd olunur ki, "Tokyo Electric Power" operator şirkətinin üç rəhbərinin, o cümlədən şirkətin sədri Sunehise Katsumatunun üzərindən səhlənkarlıq ittihamı götürülmüşdür. Məhkəmədə prokurorluğun qəzanın qarşısını almaq şansı barədə versiyasını təkbiz etmək mümkün olmuşdur. 2017-ci ildə rəhbərlik stansiyada qəzanın qarşısını almaq üçün lazımi tədbirlər görməkdə ittiham edilirdi.

Ötən il "Fukuşima"da radiasiyadan ilk ölüm halı qeydə alınmışdır. Təxminən 50 yaşlı kişi ağciyər xərçəngindən vəfat etmişdir. O, müxtəlif AES-lərdə çalışmış və qəzadan sonra azı iki dəfə "Fukuşima"da olmuşdur. Ona 2016-cı ilin fevralında onkoloji xəstəlik diaqnozu qoyulmuşdur. Mərhumun ailəsinə pul kompensasiyası ödəniləcək.

BƏƏ İrən körfəzində gəmilərin mühafizəsi üzrə koalisiyaya qoşulur

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti İrən körfəzi rayonunda dəniz gəmiçiliyinin təhlükəsizliyini təmin etməsi üçün beynəlxalq koalisiyaya qoşulmaq barədə qərar qəbul etmişdir.



Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat vermişdir. Məlumatda deyilir ki, bu addımın məqsədi dəniz gəmiçiliyinə və dünya ticarətinə təhdidlərə qarşı mübarizədə regional və beynəlxalq səylərin dəstəklənməsi, habelə beynəlxalq enerji təhlükəsizliyini və enerji daşıyıcıları təchizatını təmin etməkdir.

Beləliklə, hazırda koalisiyaya ABŞ, Avstraliya, Bəhreyn, Böyük Britaniya, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Mühəsibət - 539-59-33, Faks - (+994 12) 5398441</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sülənlənlərlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fəkilər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 9028 Sifariş 3086 Qiyməti 40 qəpik</p>
---	--	---	---	--	---